



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

"2007-2015-Cİ İLLƏRDƏ
AZƏRBAYCAN
GƏNCLƏRİNİN XARİCİ
ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ
DÖVLƏT PROQRAMI"

RÜBLÜK İCMAL

Aprel-May 2017

TƏDBİRLƏR VƏ NAILİYYƏTLƏR

"Dövlət Proqramı Məzunları Sahibkarlıq və Start-up Fəaliyyətində" adlı forum keçirilmişdir



Aprelin 11-də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" məzunları ilə "Sahibkarlıq və start up fəaliyyəti" mövzusunda növbəti işgüzar panel keçirilib.

Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında "ADA" Universitetində keçirilib. Bu dəfəki görüşün məqsədi Dövlət

Proqramı çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, startap və sahibkarlıq sahəsinin inkişafına dəstək göstərilməsi, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin artırılması, eləcə də fikir mübadiləsinin aparılmasına şərait yaratmaqdır.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startap və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ötən illər ərzində Dövlət Proqramı üzrə təhsillərini başa vurub ölkəyə qayıdan məzunlar



hazırda müxtəlif sahələrdə, dövlət və özəl qurumlarda çalışırlar. Həmçinin xaricdə təhsil alan yüzlərlə məzun aparıcı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Dövlət Proqramının

məzununu və GoldenPay şirkətinin rəhbəri Fərid İsmayilzadə məzunlarla görüşlərin keçirilməsini yüksək qiymətləndirib, gənc sahibkarlar üçün yaradılan şəraitdən danışblar.

Məzunlar gənc sahibkarlıq və startap fəaliyyətinin inkişafı, gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, rəy və təkliflərini söyləyiblər.

Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri və sahibkarlar arasında işgüzar görüşlər təşkil olunub.

Təhsil naziri Mikayıl Cabbarov London şəhərində B.Britaniyada təhsil alan azərbaycanlı tələbələrle görüşmüşdür



2017-cı ilin 15-17 may tarixlərində təhsil naziri Mikayıl Cabbarov Oksford İslam Araşdırmaları Mərkəzinin yeni tədris binasının tətənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan azərbaycanlı tələbələrle görüşmüşdür. M.Cabbarov görüşdə iştirak edən məzunların hər biri ilə ayrı-ayrılıqda tanış olmuş, onların problemləri ilə

maraqlanmış və suallarını cavablandırmışdır.

Avstraliyada təhsil alan təqaüdcümüz mədəniyyət gecəsində ölkəmizi təmsil etmişdir

Dövlət Proqramı çərçivəsində Avstraliyanın Milli Universitetində "Antropologiya" ixtisası üzrə təhsil alan tələbəmiz İlkin Əliyev 6 May tarixində universitetdə keçirilən "Multikultural Festival"da ölkəmizi təmsil etmişdir.



Belə ki, universitetdə təhsil alan əcnəbi tələbələr festival iştirakçılarında təmsil etdikləri ölkələrin mədəniyyəti barədə məlumat verərək, milli mətbəx nümunələrini təqdim etmişlər. 50-dən çox ölkənin təmsil olunduğu tədbirdə təqaüdcümüz ölkəmiz haqqında qonaqları məlumatlandırmışdır. Qonaqlara milli mətbəximizin nümunələri təqdim olunmuş və ölkəmiz haqqında müxtəlif nəşrlər paylanmışdır.

Tədbirin mədəniyyət və maarifləndirməylə bağlı hissəsində isə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin nümayiş etdirdiyi milli rəqsimiz tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Təqaüdcümüz Beynəlxalq Piano Festivalında çıxış etmişdir

Dövlət Proqramı çərçivəsində Almaniyanın "Hochschule für Musik



und Theater Hannover" ali təhsil bakalavr təhsili alan Nərmin Nəcəfli müəssisəsində fortepiano ixtisası üzrə Beynəlxalq Piano Festivalında iştirak etmişdir.

O, bu festivalda iştirak etmək hüququnu böyük seçim turlarından keçməklə qazanmışdır. Belə ki, namizədlərin təqdim etdikləri DVD vasitəsilə Almaniya və Avstriyanın nüfuzlu münisflər heyəti tərəfindən keçirilmiş müsabiqədə seçilmiş 6 nəfər iştirakçıdan biri də N. Nəcəfli olmuşdur.



Festivalın proqramına uyğun olaraq, o, Almaniya və Avstriyanın müxtəlif şəhərlərində Pforzheim kamera orkestrinin müşayiəti və Aurelion Bellonun dirijorluğu ilə Motsartın 20 nömrəli konsertini ifa etmiş, aprel ayının 12-də isə Langenargen şəhərində keçirilən konsertdə solo proqramla çıxış etmişdir. Festival haqqında məlumatlar Almaniya mətbuatında geniş işıqlandırılmışdır.

Almaniyada Respublika günü qeyd olunmuşdur

Respublika günü münasibətilə Almaniyanın Köln şəhərində "EFİZ-

Avropa Əməkdaşlıq Forumu” və “Galereya Art kafe-Art Haus” ilə birgə əməkdaşlıq çərçivəsində bayram tədbiri keçirilmişdir. Tədbir axşamında Alman-Azərbaycan Forumunun idarə



heyətinin nümayəndələri, Azərbaycan alman ictimaiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak etmişdir.

Tədbirin əvvəlində “EFİZ-Avropa Əməkdaşlıq Forumu”nun sədri və “Galereya Art kafe-Art Haus”un rəhbəri qonaqları salamlayaraq Respublika günü münasibətilə təbrik etmişdir.

Tədbirin sonu bədii hissə ilə davam etmiş, Dövlət Proqramı çərçivəsində Almaniyanın Köln Ali Musiqi Məktəbində fortepiano sahəsi üzrə təhsili alan təqaüdülmüz Toğrul Hüseyinlinin parlaq çıxışı olmuşdur. Pianoçumuz Azərbaycan bəstəkarı Cövdət Hacıyevin “Ballada” əsərini ifa etmiş, eyni zamanda Azərbaycan xalq mahnısı “Sarı gəlin” melodiyasını öz üslubunda improvizə ilə təqdim etmişdir. T.Hüseyinlinin ifası böyük alqışla qarşılanmışdır.

Tədbirdə Almaniyada yaşayan Azərbaycan mənşəli rəssamların sərgisi nümayiş etdirilmişdir.

MƏZUNLARIN DİQQƏTİNƏ!

Məzun olduqlarına dair hesabatı vaxtında təqdim edən tələbələr işəgötürənlər tərəfindən daha çox iş təklifləri əldə etmə üstünlüklərinə sahibdirlər

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbə ilə Təhsil Nazirliyi arasında imzalanmış müqavilənin 2.3.11-ci maddəsinə əsasən, tədris müddəti bitdikdən sonra tələbələr 2 ay ərzində Təhsil Nazirliyinə müvafiq məzun hesabatı verərək qeydiyyatdan keçməlidirlər. Məzun qeydiyyatı ilə bağlı sənədlərin siyahısı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

<http://xaricdetehsil.edu.gov.az/c-mezunlar2/qeydiyyat3/>

Məzun qeydiyyatından keçmiş tələbələr aşağıdakı üstünlüklərə malikdir:

- Müxtəlif dövlət və özəl qurumlardan əmək fəaliyyətinə cəlb olunmaq məqsədilə tərəfimizə daxil olmuş sorğular əsasında namizədliliyinin təqdim olunması;
- Karyera imkanları baxımından dəyərləndirilmə prosesində məzun üçün ölkə daxilində istənilən quruma dəstək məktubunun göndərilməsi;
- ATM-lərə akademik prosesə və inzibati fəaliyyətə cəlb olunması məqsədilə TN tərəfindən məzunun namizədliliyinin təqdim olunması;
- Məzunlarla keçirilən görüşlər və müxtəlif tədbirlərdə iştirakının nəzərə alınması;
- Xarici diplom təsdiqi prosesinin daha qısa zaman çərçivəsində həyata keçirilməsi;
- Dövlət qulluğuna sadələşdirilmiş formada qəbul hüququna sahib

olunması (məzun hesabatı təqdim etməyənlərə müvafiq arayış verilmir); - və digərləri.

Nəzərə alınmalıdır ki, məzun qeydiyyatından keçməyən tələbələrin təhsilləri Dövlət Proqramı çərçivəsində natamam hesab edilir. Belə olduğu təqdirdə, siz müqavilə öhdəliyini pozmuş hesab olunursunuz ki, bu halda da təhsilinizin maliyyələşdirilməsi üçün çəkilmiş vəsaitin qaytarılması istiqamətində müvafiq hüquqi tədbirlər görülmə bilər.

AR Təhsil İnstitutu riyaziyyat və dilin tədrisi üzrə dərslərlərin hazırlanması üçün mütəxəssislər axtarındadır

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Tədris resursları Mərkəzi dərslərlərin hazırlanması prosesinə cəlb olunması üçün xaricdə təhsil almış gənc mütəxəssislər axtarındadır.

Dərslərlərin hazırlanmasında aşağıdakı vəzifələr üzrə işçilər axtarılır.

1. Dərslək müəllifi
2. Dərslərlərin hazırlanması üzrə məsləhətçilər
3. Dərslərlərin qiymətləndirilməsi üzrə ekspertlər
4. Məktəb və uşaq psixoloqları
5. Dərslək nəzəriyyəsi üzrə mütəxəssislər
6. Dərslərlərin bədii tərtibat və dizayn işləri üzrə mütəxəssislər
7. Dərslək layihələrinin editorları
8. Dərslərlərin texniki redaktorları

Dilin tədrisi və riyaziyyat üzrə dərslərin məzmunu ilə məşğul olacaq müəllif, məsləhətçi və ekspertlərin seçimində aşağıdakı keyfiyyətlərə üstünlük verərdik:

1. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri
2. Yüksək özünütəhsil vərdişləri
3. Kompüter bilikləri
4. Pedaqoji təcrübə
5. Müasir pedaqogika ilə tanışlıq
6. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi
7. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi
8. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü

Marağında olan məzunlarımız əlaqədar şəxs-Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayevə (zaur.isayev@edu.gov.az) elektron qaydada CV-lərini göndərə bilərlər.

Dövlət qulluğuna qəbul daha sadələşdirilmiş formada aparılacaqdır

AR Milli Məclisinin 31.05.2017-ci il tarixində keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilərək, Dövlət Proqramı məzunlarının dövlət qulluğuna birbaşa (test imtahanı və müsahibədə iştirak etmədən) qəbulu ilə bağlı öncəki təcrübə bərpa edilmişdir. Öncəki ilə müqayisədə yeni dəyişiklik nəticəsində dövlət qulluğuna qəbul daha sadələşdirilmiş formada aparılacaqdır. Belə ki, namizəd vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant

dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Ətraflı şəkildə aşağıdakı keçiddən tanış ola bilərsiniz:
<http://www.president.az/articles/24322>

Azərbaycan Dillər Universiteti işçi axtarır

Azərbaycan Dillər Universiteti (ADU) təhsil müəssisəsində boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazimi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Ətraflı məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz:
<http://asanradio.az/news/10887>

TƏLƏBƏLƏRİMİZİN TÖHFƏLƏRİ

Yeni prorektor təyin olunan Dövlət Proqramı məzunlarımız



Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Kardif Universitetində doktorantura təhsili almış Azər İmanquliyev Bakı Mühəndislik Universitetinə xarici əlaqələr üzrə prorektor təyin olunmuşdur. O, bakalavr təhsilini Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) almışdır.

Prorektor təyin olunmazdan öncə universitetdə baş müəllim işləmişdir.



Digər prorektor təyin olunan Dövlət Proqramı məzunumuz isə B.Britaniyanın Liverpool Universitetində "Təchizat zəncinin idarə edilməsi" ixtisası üzrə təhsil almış Ümid Mehdiyevdir. O, Azərbaycan Dövlət Pedoqoji Universitetinə inzibati təsərrüfat işləri üzrə prorektor təyin olunmuşdur.

Təqaüdçümüz Amerikanın Milli Elm Fondu tərəfindən 42,6 min dollar həcmində tədqiqat mükafatına layiq görülmüşdür



Dövlət Proqramı çərçivəsində ABŞ-in Texas A&M Universitetində İqtisadiyyat sahəsi üzrə doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm fondu tərəfindən tədqiqat mükafatına layiq görülmüşdür. Bu mükafat S.Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcəkdir.

S.Hüseynov Fondun "Qərarvermə, risk və idarəetmə" proqramı üzrə son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. Təqaüdçümüzün qurduğu model insanın emosiyalarını, beyin dalğalarını və göz hərəkətlərini də ölçməyi və bu yolla qida seçiminin neyro əsaslarının araşdırmağı planlaşdırır.

Kanadada təhsil alan tələbəmiz **Cəmil Muradovun uğurları**

Uğurlarından bəhs edəcəyimiz



Uğurlarından bəhs edəcəyimiz Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illər ərzində Kanadanın "Queen's University" ali təhsil müəssisəsinin "Biokimya" ixtisası üzrə bakalavriat təhsili alan Cəmil Muradovdur. O, 2-ci tədris ilini yüksək akademik göstəricilərlə bitirərək fakültənin top 3%-nə düşərək fərqlənmə siyahısına daxil edilmişdir. Təhsil aldığı müddətdə "Queen's Science Undergraduate Research" jurnalına icraçı redaktor və "Young Investigators" jurnalına baxış üzrə redaktor təyin olunmuşdur. C.Muradov Kanadanın Nevrologiya Konferensiyasının Logistika Qrupunun koordinatoru seçilmişdir. O, Kuins Universitetinin Tibb məktəbinin "Medical Doctor" magistratura proqramına gələcəkdə seçilməsi üçün maraq siyahısına əlavə olunmuşdur.

Dövlət Proqramı təqaüdçüsü **"start-up" fəaliyyətində**


Dövlət Proqramı çərçivəsində İtaliyanın "Scuola Politecnica di Design SPD" ali təhsil müəssisəsinin "Sənaye məhsulları dizaynı" ixtisası üzrə xaricdə təhsil alan Lalə Quluzadə 3 nəfərlik qrupla "Wing Smart Safety" start-up layihəsi ilə ağıllı üzük kəşf etmişdir. Belə ki, qadınların özlərini təhlükəsiz şəraitdə hiss etməsi üçün gizli düymə ilə idarə olunan "üzük"



kəşf edildi. Layihənin dizaynı Lalə Quluzadəyə məxsusdur. Üzüyün üzərindəki düyməyə 3 saniyə basılmaqla telefondakı mobil proqram vasitəsilə xüsusi seçilmiş 5 nəfərə təhlükə hiss olunan məkənlə bağlı bildiriş göndərilir. Layihə Türkiyə ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və mətbuatda geniş işıqlandırılmışdır.

FƏRQLƏNMƏ İLƏ UNİVERSİTETİ **BİTİRƏN MƏZUNLARIMIZ**

Mirzə Mirzəyev



Dövlət Proqramı çərçivəsində B.Britaniyanın "Queen Mary University of London" ali təhsil müəssisəsinin "Bank işi və maliyyə" ixtisası üzrə xaricdə təhsil almaq hüququ qazanmış Mirzə Mirzəyev universiteti yüksək akademik göstəricilər ilə başa vurmuşdur. Belə ki, o, universitetin akademik qiymətləndirmə sistemində uyğun olaraq tədris olunan fənnlər üzrə yüksək nəticə göstərərək ümumilikdə maksimum 100 ballıq ortalama üzərindən 79 bal ilə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Hal-hazırda o, Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində daxili auditor olaraq çalışır. Həmçinin ADİU-nun SABAH qruplarında akademik fəaliyyət ilə də məşğuldur.

Təbriz Məmmədli



T.Məmmədli Dövlət Proqramı çərçivəsində B.Britaniyanın Nottinqam Universitetinin "Maliyyə və investisiya" ixtisası üzrə magistratura təhsili almışdır. Universitetin akademik qiymətləndirməsinə uyğun olaraq o, 100 bal üzərindən 73 bal toplayaraq fərqlənmə ilə təhsilini başa vurmağa nail olmuşdur. Təhsilini başa vurduqdan sonra o ölkəmizə qayıdaraq öz ixtisası üzrə çalışmağa davam edir. Hal-hazırda Paşa Bankın Xəzinədarlıq Departamentində kiçik treyder olaraq çalışır.

İlkin Məmmədzadə

Təhsilini müvəffəqiyyətlə başa vurmuş digər təqaüdcümüz Dövlət Proqramı çərçivəsində Türkiyənin Ege Universitetindən "İnformasiya texnologiyaları" ixtisası üzrə 2016-cı ildə məzun olmuş İ.Məmmədzadədir. O, 4 ballıq qiymətləndirmə sistemindən 3.95 bal ilə yüksək nəticə



göstərək fərqlənmə dərəcəsi ilə universiteti başa vurmuşdur. Hal-hazırda o, "Modenis" şirkətində proqramçı vəzifəsində çalışır. Eyni zamanda uğurlu "start-up" fəaliyyəti ilə də məşğuldur.

Ramin Zeynalı

Növbəti fərqlənmə diplomu ilə müvəffəqiyyətlə təhsilini başa vurmuş tələbəmiz İsveçrənin Qlion



Universitetində "Turizm və qonaqpərvərlik (Maliyyə istiqamətli)"

ixtisası üzrə təhsil almış **Ramin Zeynalıdır**. O, təhsil aldığı universitetin 100 ballıq qiymətləndirmə sistemi üzərindən 82 bal toplayaraq yüksək akademik nəticə göstərmişdir.


YENİ TƏYİNATLAR



May ayından etibarən Dövlət Proqramı çərçivəsində Türkiyənin Ankara Universitetindən yeni məzun olmuş təqaüdcümüz **Şəhriyar Fətullayevi** "Baku Medical Plaza" tibb müəssisəsində "Ortoped və travmatoloq" kimi iş fəaliyyətinə başlamağı münasibətilə təbrik edirik.



B.Britaniyanın Varvik Universitetindən "İqtisadiyyat və maliyyə iqtisadiyyatı" ixtisası üzrə məzun olmuş Dövlət Proqramı təqaüdcümüz **Ruslan Xankişiyev** iyun ayından "AS Group Investment" şirkətində biznesin inkişafı üzrə analitik vəzifəsində çalışmağa başlamışdır.



Yusif Yusifov Dövlət Proqramı çərçivəsində İqtisadiyyat sahəsi üzrə həm bakalavr, həm magistratura təhsili almışdır. Hal-hazırda hərbi xidmətini başa vurduqdan sonra iyun ayından etibarən Kapital Bankın Maliyyə menecmenti departamentində mütəxəssis vəzifəsində çalışır.